

TARIX

İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölümü

MÜSTƏQİLLİK İLLƏRİNĐƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALI MƏCLİSİNƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ

Azərbaycan Respublikası müstəqilliyini bərpa etməsi və yeni Konstitusiyasını qəbul etməsi ilə ölkədə demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu üçün hüquqi asas yaratdı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikası parlamentinə möjaritor və proporsional sistemlə ilk seçkilər keçirildi (1, s. 379). Həmin gün Naxçıvan MR Ali Məclisində demokratik seçimlər keçirildi (5, 1995, 22 noyabr). Seçki dairələrində 45 nəfərə qarşı 153 nəfər deputatlığa namizədiyini irshı sürdürdü (3, s.501). Koçırılan seçimda 36 seçki dairəsi üzrə seçimlər baş tutdu. Muxtar Respublikada səsvermə hüququ olan vətəndaşlardan 176236 nəfər, yəni ümumi seviciların 89,9%-i iştirak etdi (3, s. 501). 8 seçki dairəsində seçimlər baş tutmadığından təkrar seçimlər 26 noyabrda keçirildi.

1995-ci il dekabrın 16-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu. Sessiyada digər məsələlərlə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sadrinin seçilməsi məsələsinə baxıldı. Vəsif Talibov Ali Məclisin sadri seçildi.

1995-2000-ci illərdə Naxçıvan MR Ali Məclisinin 7 sessiyası keçirildi. Burada muxtar respublikanın dövlət quruculuğu, bülçə və maliyyə məsələləri, içtimal-siyasi, sosial-modəni inkişaf və başqa mühüm əhəmiyyətli məsələlər müzakirə edildi və qərarlar qəbul edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sadri Vəsif Talibovun problemlərin həlli istiqamətində gündəlik nazarı, qayğısı və köməkliyi, muxtar respublikanın iqtisadiyyatının, ənənəciliyinin sosial sahələrin, təkinti, abadlıq işlərinin aparlmasına, infrastrukturun digər sahələrinə əsaslı töşər etdi, həlli çatmış problemlərin, çötinliklərin təz bir zamanda operativ həll edilməsinə zəmin yaratdı, muxtar respublika inkişaf və təsəqqi yollarında inamlı addımlamağa başladı (2, s. 5).

2000-ci ilin noyabrında Azərbaycan Respublikasında yeni parlament seçkiləri təşkil olundu. Mərkəzi Seçki Komissiyasında 17 siyasi partiya və bir seçki bloku qeydiyyatdan keçdi. Demokratik konqreslər üzv partiyaların demək olar ki, hamisi seçkilərdə iştirak etdi. Xalqın sahə iştirakı ilə 2000-ci il noyabrin 5-də keçirilən parlament seçkiləri nticəsində Azərbaycan Respublikasının yeni parlamenti yarandı və qanunvericilik fəaliyyətinə başladı (1, s. 380).

Naxçıvan MR Ali Məclisi sədrinin 31 iyul 2000-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisine seçkilər 2000-ci il noyabr ayının 5-nə təyin edildi. Milli Məclis keçirilən seçkilərdə Naxçıvan MR-in ərazi vahidləri üzrə 5 seçki dairəsi, Naxçıvan MR Ali Məclisine keçirilən seçkilər üzrə isə 45 seçki dairəsi yaradıldı. 210 min seçicini shəhər ədəd 259 seçki məntəqəsi yaradıldı (3, s. 524). 5 seçki dairəsində 16, 45 seçki dairəsində isə 95 nəfərin namizədləyi qeydə alındı.

Seçki günü seçici siyahılardında 209412 nəfər seçici olmuş, onlardan 164892 nəfəri seçki bülleteni alaraq seçkida iştirak etmişdir. Yani seçicilərin 78,7 faizi seçkilərdə iştirak etdi. Naxçıvan MR Ali Məclisine seçkilərin nticələrini Naxçıvan MR Ali Məhkəməsi 20 noyabr 2000-ci il, Naxçıvan MR MSK 21 noyabr 2000-ci il tarixli qararları ilə 45 birməndən dairə üzrə deputatların seçiləcəyini təsdiq etdi (7, 2000, 22 noyabr).

2000-ci il dekabrin 7-də ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirildi. Sessiyada Vəsif Talibov ikinci dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. 1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının rəhbərlik etmiş Vəsif Talibovun məqsədyonlu, düşüncələmə, səriştəli idarəetmə tətikası, prinsipiəl mövqeyi, dövlətçiliyi sədaqəti, bacarığı və enerjisi, Naxçıvan diyarının ərazi bütövliyünün qorunub möhkəmləndirilməsi məsələlərini bacarıqla həll etməsi onun həmin vəzifəyə yekdilliklə seçiləsi ilə nticələndi. Sessiyada Naxçıvan Muxtar Respublikasının 2001-ci il Dövlət bütçəsi təsdiq edildi, Ali Məclisin 6 daimi komissiyası yaradıldı (8, 2000, 9 dekabr).

2000-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altı sessiyası keçirilmiş, burada muxtar respublikanın daxili hayatı, dövlət quruculuğu, ictimai-siyasi, sosial-iqtisadi inkişafı, Dövlət bütçəsi və onun icrası haqqında və başqa məsələlər müzakirə edilmişdir. 2003-cü ilin yanvarın 7-də ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında «2003-cü ilin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan edilməsi haqqında» qərar qəbul edildi. Qərarda deyilir: «Xalqımızın avəzedilməz liderinin 35 ilə yaxın bir müddətdə Azərbaycanın rəhbəri kimi siyasi fəaliyyəti, milli və mütəşəkkil dövlət quruculuğu təcrübəsi mifasır tariximizin en mühüm mərhələsini təşkil edir... Tarixdə tak-tak şəxsiyyətlərə qismət olubdur ki, xalqının sonsuz və dərin məhabbatını qazana bilsin, həyati, əməlliəti öz ölkəsinin həyatı ilə bağlı

olsun, vəhdət təşkil etsin. Möhtəşəm Heydar Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər, daim xalqının milli maraqlarından çıxış etməsi, beynəlxalq sistemdə cüzi döyişikliyi bələ nəzərə almağı bacaran planetar təsəkkür sahibi olması onu nəinki iyirminci yüzilliyin, cəmi zamanda iyirmi birinci yüzilliyin də dahi şəxsiyyəti kimi bütün dünyaya tanıtmışdır. Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini və anadan olmasının 80 illiyini nəzərə alaraq... 2003-cü il Naxçıvan Muxtar Respublikasında Heydar Əliyev ili elan edilsin» (9, 2003, 9 yanvar).

2004-cü il yanvarın 6-da ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Heydar Əliyev ili adlandırılın 2003-cü ilin asas yekunları təhlil edildi. «2003-cü ilə Muxtar Respublikada cari qiymətlərlə 610 milyard manata yaxın, yaxud 2002-ci ilə müqayisədə 16 faiz artıq ümumi məhsul istehsal edilmişdir» (10, 2004, 8 yanvar).

300-o qədər yeni sosial obyektlər istifadəyə verildi və ya əsaslı borpa edildi, ordu quruculuğu sahəsində ciddi işlər görüldü, tikinti-energetika kompleksi hərakata gətirildi, geniş abadlaşdırma, quruculuq tədbirləri davam etdirildi, suvarma-meliorasiya işləri artırıldı və s.

Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 iyul 2005-ci il tarixdə sərəncam imzaladı və Azərbaycan Milli Məclisinə seçkilər 2005-ci il noyabrın 6-na təyin edildi. Bu sərəncama uyğun olaraq Naxçıvan MR Ali Məclisi sədrinin 25 iyul 2005-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər də 2005-ci il noyabr ayının 6-na təyin edildi. Milli Məclisə keçirilən seçkilərdə Naxçıvan MR-in ərazi vəhdiyələri üzrə 7 seçki dairəsi, Naxçıvan MR Ali Məclisinə keçirilən seçkilər üzrə isə 45 seçki dairəsi yaradıldı.

Həla 7 iyun 2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində seçkilərə hazırlıqla bağlı qarşıda duran vəzifələr geniş müzakirə olundu. Ali Məclisin sədri Vəsif Tahibov Azərbaycanın digər bölgələrində fərqli olaraq Naxçıvanda 6 noyabrda həm Ölkə Parlamentinə, həm də Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçiriləcəyini xatırlatdı, bu şəraflı və mösuliyyətli siyasi tədbirin yüksək seviyyədə, tam demokratik şəkildə, qanunvericiliyə uyğun qaydada təşkilini bütün aid qurumların qarşısında qəti vəzifə kimi qoydu. 9 iyul 2005-ci il tarixdə 2-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddiinci sessiyasında «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan MR Qanunu qəbul olundu. 13 fasilədən, 105 maddədən ibarət bu qanunda (4, s. 187-282) ümumi, bərabər, azad, gizli, birbaşa seçki prinsipləri təshit olundu, bunun üçün müvafiq hüquqi baza yaradıldı. Ali Məclisin həmin sessiyasında Naxçıvan Muxtar Respublikası MSK-nin hamisi bitəraf olmaqla 7 nəfərdən ibarət yeni tərkibi də təsdiq edildi.

Azərbaycan Milli Məclisində 7 dairə üzrə 42 namizəd qeydə alınmış, seçkilərdə 32 namizəd iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisində seçkilərdə 45 dairə üzrə müxtəlif siyasi partiyalara mənsub, ya-xud bitaraf olan 145 namizəd qeydə alınmışdır.

Olkə Prezidenti İlham Əliyevin imzaladığı «Seçki praktikasının tək-milləşdirilməsinə dair» 11 may 2005-ci il və «Azərbaycan Respublikası Milli Məclisində seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tətirəsalınmaz tədbirlər haqqında» 25 oktyabr tarixli sərəncamları seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə, seçicilərin öz iradələrini sarbast şəkildə ifadə etmələrinə imkan yaratdı.

Azərbaycanda keçirilən parlament seçkilərində ilk dəfə olaraq «exit-poll»un təskili ilə əlaqədar mündərəklərə da xüsusi diqqət yetirildi.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə 125 seçki dairəsi üzrə 5137 seçki məntəqəsi yaradılmış və həmin məntəqələr üzrə 4 milyon 660 min seçici qeydə alınmışdır.

Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Respublikasının Milli Məclisində 7 seçki dairəsi üzrə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 45 seçki dairəsi üzrə 275 mülki və 23 hərbi (qapalı) seçki məntəqələri yaradıldı ki, bu seçki məntəqələrində də 236441 nəfər seçici siyahılara daxil edildi (4, s. 19).

Naxçıvan Muxtar Respublikasında seçki dairələri üzrə seçicilərdən 137143 nəfəri, yəni 58,1 faizi seçkilərdə iştirak etdi. Ölkəmizin seçki tarixinin ilk dəfə olaraq keçirilən «exit-poll»un nticələri Mərkəzi Seçki Komissiyasının nticələri ilə üst-üstə düşdü. Azərbaycan üzrə «exit-poll» keçirilmiş 65 dairədən 58-də, Naxçıvan MR-də isə seçki dairələrinin hamisində ümumi göstərici mərkəzi Seçki Komissiyasının ilkin nticələri ilə adekvat idi.

Seçkinin nticələrinə görə dairələrin böyük əksəriyyətində YAP təmsilçiləri qalib gəldi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində deputat yeri alda etmiş 45 nəfərdən 39-u (86,7%) YAP-ı, 2-si (4,4%) AXCP-ni təmsil edir. Seçilmiş deputatlardan 4 nəfəri (8,9%) isə bitorasdır.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi 21 noyabr 2005-ci il tarixdə 45 seçki dairəsi üzrə seçkilərin nticələrini bütövlükda təsdiq etdi.

2005-ci il noyabrın 28-də üçüncü çağrış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I sessiyası keçirildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinilarının, Daimi Komissiya sədrlərinin, sədr müavinilarının və üzvlərinin seçilmesi, 2006-ci il Dövlət büdərsinin təsdiqi, «Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavə və dayisikliklər edilməsi haqqında» Naxçıvan Muxtar Respublikasının Qanunu və b. məsələlər təsdiq edildi (11; 2005, 29 noyabr). Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetirməsi, tanınmış içtimai-siyasi xadim Vəsif

Tahlov yenidən – üçüncü dəfə açıq səsvermə yolu ilə yekdilliklə Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.

Üçüncü çağrış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin indiyə qədər dörd sessiyası keçirilmiş və bu sessiyalarda muxtar respublikanın iqtisadi hayatı, 2005 və 2006-ci illarda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, İnsan hüquqları üzrə müvakkilin (Ombudsmanın) seçiləsi, 2005 və 2006-ci illər üzrə Dövlət bütçəsinin icrası, 2007-ci il Dövlət bütçəsinin təslidi və b. məsələlər müzakirə edilmiş və qərarlar qəbul edilmişdir.

2006 və 2007-ci ilin birinci yarısında Muxtar Respublikada çox böyük quruculuq tədbirləri həyata keçirilmiş, ümumi daxili məhsul 2005-ci ilə müqayisədə 2006-ci ilda 27 faiz artmış (405657 min manat təşkil etmişdir), 29 istehsal müəssisəsi fəaliyyətə başlamış, sənaye istehsahının həcmi müvafiq olaraq 64 faiz artmış (70444 min manat olmuşdur), 2006-ci ilda 881 yeni iş yeri açılmış, 757 obyektde tikinti, asash təmir, yenidənqurma, bərpa və təmir işləri görülmüşdür (12, s. 5).

Muxtar respublikada həyata keçirilen qurulucuq tədbirləri ilə yerindəcə tanış olan Ölkə Prezidenti İlham Əliyev demişdir: «Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir. Muxtar respublikanın rayonlarının abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin açılması Naxçıvana möhkəmləndirir. Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələri həyata keçirilir. Mən çox şadam ki, Naxçıvanda və muxtar respublikanın bütün rayonlarında uğurlu inkişaf gedir» (6, 2006, 22 dekabr).

ƏDƏBİYYAT

1. Azərbaycan tarixi: 7 cilddə, VI c., Bakı: Elm, 2000, 568 s.
2. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Bülleteni. Naxçıvan, 2000, 106 s.
3. Naxçıvanda seçkilərin tarixi (1937-2002). Ensiklopedik toplu. Bakı: Qanun, 2003, 562 s.
4. Naxçıvanda parlament seçkiləri (Tərtib edən M.Qasimov). Bakı: Nasır, 2006, 288 s.
5. «Azərbaycan» qəz., Bakı, 1995, 22 noyabr.
6. Azərbaycan Prezidenti İlham Əliyevin Ordubad internat-məktəb kompleksinin açılışında nitqi. «Azərbaycan» qəz., Bakı, 2006, 22 dekabr.
7. «Şəhəq qapısı» qəz., Naxçıvan, 2000, 22 noyabr.
8. «Şəhəq qapısı» qəz., Naxçıvan, 2000, 9 dekabr.
9. «Şəhəq qapısı» qəz., Naxçıvan, 2003, 9 yanvar.
10. «Şəhəq qapısı» qəz., Naxçıvan, 2004, 8 yanvar.
11. «Şəhəq qapısı» qəz., Naxçıvan, 2005, 29 yanvar.
12. 2006-ci ilda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi

ink işafının xülasəsi, Naxçıvan: Əcəmi, 2007, 52 s.

Исмаил Гаджиев

ПРОВЕДЕНИЕ ВЫБОРОВ В ВЕРХОВНЫЙ МЕДЖЛИС НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ В ГОДЫ НЕЗАВИСИМОСТИ

В статье анализируется демократическое государство в Азербайджане в годы независимости, организация, проведение и результаты выборов на основе возможностей, созданных правовой основой для построения гражданского общества. Указывается, что результаты выборов, проведенных в Нахчыванской Автономной Республике в 1995, 2000 и 2005 годах как в Милли Меджлисе Азербайджана, так и в Верховный Меджлис Нахчыванской АР были приняты международными наблюдателями. Совпадение результатов последних выборов по данным «exit-poll» и Центральной Избирательной Комиссии оценивается как результат объективного проведения этих выборов. Уделяется внимание сессиям Верховного Меджлиса Нахчыванской АР, обсуждаемым здесь проблемам и принимаемым решениям.

Ismayıllı Hacıyev

ELECTIONS TO THE SUPREME MAJLIS OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC IN THE YEARS OF SOVEREIGNTY

In the article the democratic state in Azerbaijan, the organization, the conduct and the results of elections that on the basis of opportunities, which the legal basis creates for the construction of civil society in the years of sovereignty are analyzed. In 1995, 2000 and 2005 in Nakhchivan Autonomous Republic the acceptance of the results of elections conducted both to the Azerbaijan National Assembly and to the Nakhchivan AR Supreme Majlis by the international observers is shown. Also the coincidence of the results of «exit-poll» and the results of the Central Election Committee at the last elections is appreciated as the result of objective conduct of these elections. Sessions of the Nakhchivan AR Supreme Majlis, the discussed problems and the taken decisions here, are paid attention too.